

1. dövlət büdcəsi maliyyə planıdır:

- ✓ direktiv
- istiqamətləndirilmiş
- proqnoz
- qeyri-mərkəzləşdirilmiş

2. Maliyyə bazarına daxildir: 1. kapitallar bazarı 2. torpaq bazarı 3. qiymətli kağızlar bazarı 4. pul bazarı 5. işçi qüvvəsi bazarı

- ✓ (1,3,4)
- (1,2,4)
- (1,2,3,5)
- (1,2,3,4,5)

3. Kredit pulları emissiyasının əsas kanallarından birini göstərin:

- nk kapitalı
- bank qərantiyası
- ✓ təsərrüfatın bank kreditləşdirilməsi
- bank akseptləri

4. Klassik banknot ... təminatına malik idi:

- real və saxta
- veksəl və gümüş
- ✓ veksəl və qızıl
- fond və real

5. Pulun tədiyə vasitəsi kimi fəaliyyət göstərməsi ... ilə əlaqədardır:

- istehsal anı ilə istehlak arasındakı fərq
- alqı-satqı anı ilə malların istehlakı arasındakı fərq
- ✓ alış-veriş anı ilə tam ödəniş anı arasındakı fərq.
- ödənişin alınma anı ilə pulların xərclənməsi arasındakı fərq

6. Pulun tətbiqinin əsas zəruri səbəbidir:

- əmtəə istehsalçılarının əmlak toplanması
- beynəlxalq əmək bölgüsü
- ✓ mübadilənin ekvivalenti olması tələbi
- ictimai əmək bölgüsü

7. Pul digər əmtəələrə nisbətə ... mövqedə durur:

- dəyərin təsadüfi forması
- dəyərin paritet forması
- ✓ dəyərin ekvivalent forması
- dəyərin bərabər forması

8. Metallizm dövründə pulun yığım vasitəsi ... funksiya kimi əks olunurdu:

- paritet
- tezavvasiya
- ✓ dəfinə
- əsasən

9. Pul təbiətə malikdir:

- əşya
- şey
- ✓ əmtəə
- ədədi.

10. Tədavül vasitəsi kimi puldan istifadə olunur:

- əmək haqqının verilməsində
- öhdəliklərin ödənilməsində
- ✓ pərakəndə satışda
- kreditlərin verilməsində

11. Pul :

- etiketdir
- paritetdir
- ✓ ekvivalentdir
- disparitetdir

12. Pulun funksiyasıdır:

- artım vasitəsi
- tamamlanma vasitəsi
- ✓ yığım vasitəsi
- azalma vasitəsi

13. Pulun funksiyasıdır:

- numunə vasitəsi
- hesablaşma vasitəsi
- ✓ tədiyə vasitəsi
- uçot vasitəsi

14. Pulun funksiyasıdır:

- ehtiyatlılıq ölçüsü
- təsir ölçüsü
- ✓ dəyər ölçüsü
- kəşimə ölçüsü

15. Pulun funksiyasıdır:

- lokal pul
- milli pul
- ✓ dünya pulu
- region pulu

16. Pulun funksiyasıdır:

- təsir vasitəsi
- heyvət vasitəsi
- ✓ tədavül vasitəsi
- inikas vasitəsi

17. ... kredit pullar sinfinə aiddirlər:

- çek, varrant, depozit sertifikatı və sikkələr
- veksel, çek, səhm və istiqrazlar
- ✓ veksel, banknot, çek və kredit kartı
- banknot, çek, depozit və əmanət sertifikatları

18. kağız pullar hansı funksiyanı yerinə yetirir:
- dəyər ölçüsü
 - dəyər ölçüsü və yığım funksiyası
 - ✓ tədavül və tədiyyə vasitəsi
 - yığım və tədiyyə vasitəsi
19. pulların nominal dəyəri ilə real dəyərləri ilə üst-üstə düşür
- İdeal pullar
 - Kağız pullar
 - ✓ Real pullar
 - Kredit pullar
20. mal dövriyyəsinə real tələbatla əlaqənin pozulması zamanı dəyişilməyən banknotlar:
- Faktiki olaraq dəyərli pullara çevrilir
 - kortəbii şəkildə xəzinədarlığa daxil olur.
 - ✓ Faktiki olaraq kağız pullara çevrilir
 - Dövlət tərəfindən tədavüldən çıxarılır
21. əsasən metala dəyişdirilməyən, məcburi nominalıolub, dövlət tərəfindən öz xərclərinin ödənməsi üçün buraxılan pullar:
- əmttə-pul
 - kredit pullar
 - ✓ kağız pullar
 - metal pullar
22. pulun bütün funksiyalarını pullar yerinə yetirir
- Kredit pullar
 - Kağız pullar
 - ✓ Real pullar.
 - Nağdsız pullar
23. dəyər ölçüsü funksiyasını pullar yerinə yetirə bilər.
- Nağdsız pullar
 - Kağız pullar
 - ✓ Real pullar
 - Kredit pullar
24. kredit pulların emissiyasının əsasında pulun hansı funksiyası durur.
- Tədavül vasitəsi
 - Yığım vasitəsi
 - ✓ Tədiyyə vasitəsi
 - Dəyər ölçüsü
25. Geniş təkrar istehsal prosesində pulun rolu ilk növbədə onda təzahür edir ki, onun köməyi ilə:
- Pulun yığımını baş verir və yığım fondu formalaşır.
 - Təsərrüfat subyektləri tərəfindən kommersiya banklarından götürülmüş kreditlər üzrə faiz dərəcəsi müəyyənləşdirilir.
 - ✓ İstehsal olunan məhsulun maya dəyəri müəyyənləşdirilir və qiyməti formalaşır.
 - Təsərrüfat subyektlərinin vergi öhdəliklərinin icrası təmin edilir.
26. Pulun rolu:
- Dəyərin ümumi ekvivalenti kimi onun mahiyyətinin konkret xarici ifadəsidir.

- İqtisadi kateqoriya kimi pulun xarakteristikasıdır.
- ✓ Müxtəlif fəaliyyət tərəflərinə və cəmiyyətin inkişafına pulun tətbiqinin nəticəsi və təsiridir
- Pulun tədavül və tədiyə vasitələri funksiyaları ilə müəyyənləşdirilən tətbiq sferasıdır

27. Planlı iqtisadiyyatda pula əsasən yanaşıldı:

- İqtisadi proseslərin bütün sferalarına aktiv təsir aləti və istehsalın effektivliyinin stimullaşdırılmasının real vasitəsi kimi.
- Yığım vasitəsi və sərvətin artırılması kimi
- ✓ İqtisadiyyatın idarə olunması üzrə mərkəzi və digər orqanlar tərəfindən uçot və nəzarət aləti kimi.
- Kapital və ya öz-özünə artan dəyər kimi.

28. Planlı iqtisadiyyatda pulun məhdud rolu müəyyən edilir:

- Mal istehsalçıları arasında rəqabətdə.
- İstehsal vasitələri üzərində xüsusi mülkiyyətlə.
- ✓ Dövlət tərəfindən müəyyənləşdirilmiş sabit, dəyişməz qiymətlərlə
- Kortəbii qiymət qoyma ilə.

29. Ölkələrarası qarşılıqlı iqtisadi əlaqələrdə pulun rolu onunla ifadə olunur ki, ondan ... istifadə olunur:

- Müxtəlif ölkələrin rezidentləri arasında icra olunan sövdələşmələrdə.
- Ölkənin qızıl valyuta ehtiyatlarının həcmnin hesablanması.
- ✓ Pulun dövlət hakimiyyətinin simvollarından biri kimi eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik cəhətidir.
- İdxal ixrac əməliyyatlarının faydalılığının qiymətləndirilməsi və hesablanması.

30. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçiddə pulun tətbiq sferası:

- Dəyişməz qalır.
- Ancaq istehsal sferasında genişlənir.
- ✓ Genişlənir.
- İxtisar olunur.

31. Pulun alıcılıq qabiliyyəti

- hər zaman dəyişməz qalır
- qiymətlərin qalxması ilə artır
- ✓ artıb azala bilər
- sabit qalır

32. Pul aqreqlərindən hansı özündə nağd, nağdsız pulları və maliyyə bazarında dövr edən qiymətli kağızları birləşdirir?

- M2
- M1
- ✓ M3
- M0

33. Pulun funksiyaları

- maliyyə fondlarının yaradıcısıdır
- nominal surraqtadır
- ✓ tədavül vasitəsidir
- qiymətin bölüşdürücüsüdür

34. Bunlardan hansı doğrudur

- hər ikisi
- pul insanlar arasında razılaşdırılmış əmtəədir
- ✓ pul – ümumi ekvivalent əmtəədir
- pul dünya puludur

35.

Pul

- dəyər ölçüsü vasitəsidir
 - yığım vasitəsidir

✓

hər üçüdür

- hər ikisi
36.

Pul aqreقاتlarından hansı özündə nağd və nağdsız pulları cəmləşdirir?

- M 1
 - M 3

✓

M 2

- M 4
37.

Pul aqreقاتlarından hansı özündə nağd və nağdsız pulları və bankın depozitlərindəki vəsaitləri və dövlət qiymətli kağızlarını cəmləşdirir?

- M 2
 - M 1

✓

M 3

- M0
38.

Pulun meydana gəlməsi konsepsiyasıdır:

- keynsianist
 - monetarist

✓

təkamül

- klassik
39.

əmtənin yararlılığı səviyyəsi və miqdarca pulla ifadə olunması ... adlanır:

- əmtənin keyfiyyət səviyyəsi
 - dəyər

✓

əmtənin qiyməti

- istehlak dəyəri
40.

İqtisadiyyatda barter qaydasından istifadənin səbəbidir

- inflyasiyanın yüksək səviyyəsi
 - pulların öz funksiyasını yerinə yetirməməsi

✓

iqtisadiyyatda ödənilməyən borcların yüksək səviyyəsi

- vergiyə cəlb olunmadan yayınma
41.

Dünya pulu funksiyasını yerinə yetirir:

- bütün valyutalar
 - bəzi dönərli olan valyutalar

✓

ehtiyat valyutalar

- bütün sərbəst dönərli olan valyutalar
42.

Pulun dəyər ölçüsü funksiyasının başlıca təyinatı özünü nədə göstərir:

- Borc öhdəliklərinin emissiyası imkanının təmin olunmasında
 - Dövlətin qiymətli kağızlarının emissiyasının təmin olunmasında

✓

Əmtəə dünyasına vahid dəyər etalonunun təqdim olunmasında

- Pul yığımlarının yaradılması imkanının təmin olunmasında
43.

Pul tədavülünün prinsipləri ondan ibarətdir ki:

- pul kütləsi dövlət tərəfindən məhdudlaşdırılmalıdır, əmtəə dövriyyəsi isə heç nə ilə məhdud edilməməlidir

- mal (əmtəə) dövrüyyəsi pul kütləsi ilə məhdudlaşmalıdır
- ✓ pul kütləsi əmtəə dövrüyyəsinin tələbatı ilə məhdudlaşdırılmalıdır
- pul kütləsi dövlət maliyyəsinin tələbləri ilə məhdudlaşdırılmalıdır

44. Pulun funksiyaları deməkdir:

- Cəmiyyətin fəaliyyəti və inkişafının müxtəlif sahələrinə pulun tətbiqi və təsirinin nəticəsi
- Pulun düzgün fəaliyyəti üçün zəruri şərait.
- ✓ Onların mahiyyətinin dəyərin ümumi ekvivalenti kimi xarici təzahürü
- Kreditə verilmiş pulun qiyməti

45. Dəyər ölçüsü funksiyasını pullar yerinə yetirir:

- Yalnız natamam dəyərli
- Tam və natamam dəyərli
- ✓ Yalnız tam dəyərli
- Kağız və kredit

46. Pulun dəyər ölçüsü funksiyasının mahiyyəti özünü kimi çıxış etməsində göstərir:

- Yığım və əmanət vasitəsi
- Borc öhdəliklərinin ödəmə vasitəsi
- ✓ Ümumi dəyər etalonu
- Əmtəə mübadiləsində vasitəçi

47. Pul hansı funksiyanı yerinə yetirərkən mal və xidmətlərin dəyərinin ümumi ekvivalenti kimi çıxış edir:

- Yığım vasitəsi
- Tədiyyə
- ✓ Dəyər ölçüsü
- Tədavül vasitəsi

48. Pul hansı halda tədiyyə vasitəsi funksiyasını yerinə yetirir:

- Yalnız əmtəə tədavülü sferasında
- Yalnız qeyri-əmtəə ödənişləri sferasında
- ✓ Əmtəə tədavülü sferası və qeyri əmtəə ödənişlərində
- Yalnız maliyyə əməliyyatları zamanı

49. Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirdiyi zaman hansı hallarda iqtisadi böhran yaranmasına formal imkan yaranır

- Kreditorlardan kredit almaq şərtləri borc alanı qane etmədikdə
- Kreditorlar tərəfindən kreditə görə yüksək faiz qoyulduqda
- ✓ Lazımı anda əmtəə almaq üçün alıcının pulu çatmadıqda
- Kreditorlar kifayət qədər kredit resurslarına malik olmadıqda

50. Pulun tədiyyə vasitəsi funksiyasını yerinə yetirməsində xarakterik formula hansıdır:

- Əmtəə-pul-borc öhdəliyi
- Pul-əmtəə-pul
- ✓ Əmtəə-borc öhdəliyi – pul
- Əmtəə-pul- əmtəə

51. Pul tədiyyə vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılaşması:

- Yalnız nağd hesablaşmalarda baş verir
- Dövri olaraq baş verir
- ✓ Baş vermir
- Daima baş verir

52.

Dəfinə yığımından fərqli olaraq:
 - Məqsədli təyinata malikdir, dəyər ölçüsü funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır
 - Məqsədli təyinata malikdir, tədiyə vasitəsi funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır.
 - ✓ Məqsədli təyinata malik deyil, sərvətin saxlanması funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır
 - Məqsədli təyinata malik deyil, sərvətin saxlanması funksiyasını yerinə yetirir yalnız nağdsız formada saxlanılır.
53.

Pul yığımı ola bilər:
 - Yalnız nağd formada
 - Yalnız nağdsız formada
 - ✓ Nağd və nağdsız formalarda
 - Yalnız dövlətin qiymətli kağızlarına investisiya yolu ilə
54.

Pulun hansı funksiyası onun digər funksiyalarının reallaşmasının təminatçısıdır:
 - Tədavül vasitəsi
 - Dünya pulu
 - ✓ Dəyər ölçüsü
 - Tədiyə vasitəsi
55.

Pulun tədavül vasitəsi funksiyasının mahiyyəti özünü ... kimi çıxış etməsində göstərir:
 - Borc öhdəliklərinin ödənilməsində vasitəçi
 - Yığım və əmanət vasitəsi
 - ✓ Əmtəələrin mübadilə vasitəsi
 - Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent
56.

Mal kütləsi ilə pul arasındakı uyğunluq, pulun qəbulu və istifadəsindəki rahatlıq, tədiyə qabiliyyətli tələbin; malların təklifinə uyğunluq pulun hansı funksiyasında öz əksini tapır:
 - Tədiyə vasitəsi
 - Dəyər ölçüsü
 - ✓ Tədavül vasitəsi
 - Yığım vasitəsi
57.

Pulun hansı funksiyasını ancaq həqiqi pullar yerinə yetirir:
 - Tədavül vasitəsi
 - Tədiyə vasitəsi
 - ✓ Dəyər ölçüsü
 - Yığım vasitəsi
58.

Pulun mövcudluğunun zəruri əsası
 - Xarici iqtisadi əlaqələr
 - Dövlətin maliyyə ehtiyacları
 - ✓ Əmtəə mal, xidmətlər istehsalı və mübadiləsi
 - Mərkəzi və kommersiya banklarının tələbatı
59.

Pulun meydana gəlməsinin ilkin şərti
 - Qızıl ehtiyatlarının kəşfi və ərzaq malları bazarının meydana gəlməsi
 - Mərkəzləşdirilmiş dövlətlərin meydana gəlməsi və qızıl yataqlarının kəşfi
 - ✓ Natural təsərrüfatdan əmtəələrin istehsalı və mübadiləsinə keçid
 - İstehsal vasitələri üzərində xüsusi mülkiyyətin mövcudluğu və iri topdan
60.

Pul ... ümumi ekvivalentdir.
 - Tam dəyərli pulların çəkisinin

- İstehlak dəyərinin
- ✓ Mal və xidmətlərin dəyəri
- Mübadilə dəyərinin

61. Hansı dəyər forması bir əmtəənin dəyərini bir neçə ekvivalent əmtəədə

- Pul
- Ümumi
- ✓ Tam
- Sadə

62. Nominal dəyərləri pullar tam dəyərlidir.

- Real dəyərini üstələyən
- Real dəyərindən aşağı olan
- ✓ Real dəyərə müvafiq olan
- Bazarda kortəbii müəyyən olunan

63. Bir əmtəənin dəyərinin digər əmtəədə əks olunması hansı dəyər forması üçün xarakterikdir:

- Tam
- Ümumi
- ✓ Sadə
- Pul

64. Pul ilə ödənilməyən mala mülkiyyət hüququ verən mal mübadiləsi sövdələşməsi

- Faktoring
- Dempinq
- ✓ Barter
- Forfeytinq

65. Tam dəyərli pulların tədavülü zamanı mübadilə münasibətləri ... müəyyənləşir:

- Sövdələşən tərəflər tərəfindən
- Dövlət tərəfindən
- ✓ Əmtəələrin dəyərinin qızıla bərabərləşdirilməsi yolu ilə
- Hər bir mal qrupu üzrə mərkəzləşdirilmiş qaydada

66. Pullar nə vaxt tədavül vasitəsi funksiyasını düzgün yerinə yetirir:

- Pul yığımları ilə real maddi ehtiyatların yaradılması arasında uyğunluq təmin edildikdə
- Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulduğundan az olduqda
- ✓ Malların pula və əksinə tədavülü prosesinin maneəsiz başa çatmasında
- Nağd dövriyyə nağdsız dövriyyəyə uyğun olduqda

67. Dünyanın iqtisad dövriyyəsinə xidmət göstərən pullar funksiyanı yerinə yetirirlər:

- Dəyər ölçüsü
- Tədiyə vasitəsi
- ✓ Dünya pulu
- Dəfinə

68. Pul tədiyə vasitəsi funksiyasını nə vaxt düzgün yerinə yetirir:

- Malların pula və əksinə tədavülü prosesi maneəsiz başa çatdıqda
- Borc öhdəlikləri üzrə faktiki ödənişlər müqavilədə nəzərdə tutulduğundan az olduqda
- ✓ Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulana uyğun olduqda
- Pul yığımlarının real maddi ehtiyatların yaradılmasına uyğunluğu müşahidə edildikdə

69. Dünya təcrübəsində pulun tədiyə vasitəsi kimi istifadə olunma sferası:

- ✓ Genişlənir
- Daralır
- Çox məhduddur
- Sabit qalır

70. Pul dəyərinin müstəqil formasıdır.

- ✓ Mübadilə
- Əmtəə
- Maliyyə
- İstehlak

71. Pul hansı ehtiyacların ödənilməsi vasitəsidir

- ✓ Bütün
- Ancaq maddi
- Məhdud saydakı
- Ancaq mənəvi

72. Hansı konsenpsiyaya görə pul insanlar arasındakı xüsusi razılaşma nəticəsində meydana gəlmişdir:

- Rasionalist
- Psixoloji
- ✓ Təkamül
- Monetarist

73. Nominal dəyəri dəyər nişanələri puldur:

- Müəyyən olunmayan
- Real dəyərindən aşağı olan
- Real dəyərə müvafiq olan
- ✓ Real dəyərdən yuxarı olan

74. Pul hansı funksiyanı yerinə yetirərkən borc öhdəliklərinin ödənilməsi vasitəsi kimi çıxış edir:

- Yığım vasitəsi
- Tədavül vasitəsi
- ✓ Tədiyə vasitəsi
- Dəyər ölçüsü

75. Pul hansı funksiyanı yerinə yetirərkən əmtəələrin və pulun qarşı-qarşıya hərəkəti baş verir:

- Dəyər ölçüsü
- Tədiyə vasitəsi
- Yığım vasitəsi
- ✓ Tədavül vasitəsi

76. Pullun xəyalən, ideal istifadəsi pulun hansı funksiyası üçün xarakterikdir:

- Yığım vasitəsi
- Tədavül vasitəsi
- Tədiyə vasitəsi
- ✓ Dəyər ölçüsü

77. Pulun hansı funksiyası mal və xidmətlərin kreditlə satılması forması ilə əlaqədardır:

- ✓ Tədiyə vasitəsi
- Yığım vasitəsi

- Dəyər ölçüsü
- Tədavül vasitəsi

78. əmtəə və xidmətlərin dəyərinin ani ödənilməsi – pulun hansı funksiyasının xarakterik xüsusiyyətidir:

- Dəyər ölçüsü
- Yığım vasitəsi
- Tədiyə vasitəsi
- ✓ Tədavül vasitəsi

79. əmtəə mübadiləsində pulun hansı funksiyası vasitəçi rolunu oynayır.

- Yığım vasitəsi
- Dəyər ölçüsü
- ✓ Tədavül vasitəsi
- Tədiyə vasitəsi

80. əmtəə dünyasına vahid dəyər etalonunun təqdim edilməsi pulun hansı funksiyasının əsas təyinatıdır:

- Tədavül vasitəsi
- Yığım vasitəsi
- ✓ Dəyər ölçüsü
- Tədiyə vasitəsi

81. ... cari hesab sahibinin göstərilən məbləğin nağd və ya cari hesaba köçürülmə yolu ilə təqdim edənə

- ✓ çek
- səhm
- veksel
- banknot

82. Qızıl yığımı ... adlanır:

- destatasiya
- ✓ tezavvasiya
- rezervasiya
- transformasiya

83. Pulun yığım vasitəsi kimi çıxış etməsi ... ilə əlaqədardır:

- forma ilə məzmun arasındakı fərq
- söz ilə iş arasındakı fərq
- vaxt ilə zaman arasındakı fərq
- ✓ sövdələşmələr arasındakı fərq

84. Pul tədavülü qanununa əsasən tədavülə lazım olan pulun miqdarı pulun dövriyyə sürəti ilə ... mütənasibdir:

- ✓ tərs
- dolayı
- qeyri-müəyyən.
- düz

85. iqtisadiyyatın planlı modelində pul sistemi ... idarə edilirdi:

- iqtisadi metodlarla
- təbii yolla
- ✓ idarəçiliyin inzibati metodları ilə
- qeyri-mərkəzləşdirilmiş yolla

86. 406 iqtisadiyyatın bazar modelində pul sistemi əsasən ... idarə edilir:

- kortəbii qaydada
- qeyri-mərkəzləşdirilmiş qaydada
- ✓ idarəetmənin iqtisadi metodları ilə
- inzibati idarəçilik metodları ilə

87. 405 pul sistemi idarə edilir:

- Yalnız iqtisadiyyatın plan modelində
- Kortəbii.
- ✓ İqtisadiyyatın istənilən modelində mərkəzləşdirilmiş qaydada
- qeyri-mərkəzləşdirilmiş qaydada

88. bir metaldan hazırlanmış pulların dövriyyəsipul sistemi üçün xarakterikdir:

- kağız dövriyyəsi
- bimetallizm
- ✓ monometallizm
- kredit dövriyyəsi

89. ikili valyuta sistemi nədir?

- gümüşdən pullar qapalı şəkildə kəsilirdi
- qızıl və gümüş pulların nisbəti bazarda müəyyənləşir
- ✓ qızıl və gümüşün nisbəti dövlət tərəfindən müəyyəndəşir
- banknotların tədavülüdür

90. Manat necə valyutadır?

- ehtiyat
- sərbəst konvertasiya olunan
- ✓ qismən konvertasiya olunan
- qapalı

91. dəyişdirilməyən kredit pulların hakimliyi, təsərrüfatın və dövlətin kreditləşməsi üçün pulların buraxılması, nağdsız pul tədavülünün geniş inkişafı, pul tədavülünün dövlət tənzimlənməsi - hansı pul sisteminin xarakterik xüsusiyyətidir?

- Monometallizm pul sistemi
- Metal pul sistemi
- ✓ Kağız-kredit pul sistemi
- Bimetallizm pul sistemi

92. pul sistemi

- Ölkə ərazisində dövriyyədə olan pul növlərinin məcmusudur.
- pul kütləsinin kupyur quruluşudur
- ✓ Ölkənin pul tədavülünün qanunvericiliklə müəyyən edilmiş təşkili formasıdır
- Həm ölkə daxilində, həmçinin ölkədən kənar da nağd və nağdsız ödəmələrin məcmusudur

93. Metallizm dövründə milli pul vahidindəki pul metalının çəkisinin məzmunu ... adlanır

- dəfinə miqyası
- pul miqyası
- ✓ qiymət miqyası
- sərvət miqyası

94. O hansı valyuta dır ki, yalnız bir ölkənin hüddurları çərçivəsində fəalliyət göstərir və heç bir xarici valyuta ya dəyişdirilmir.

- qismən konvertasiya olunan
- sərbəst konvertasiya olunan

- ✓ qapalı konvertasiya olunan
- ehtiyat valyutası

95. ... bu ölkədə pul tədavülünün tarixən təşəkkül tapmış və qanunla möhkəmləndirilmiş formasıdır:

- milli sikkə sistemi
- milli hesablaşma sistemi
- ✓ milli pul sistemi
- milli ödəniş sistemi

96. əmtəənin dəyərinin pul ilə ifadəsi kimi çıxış edir:

- Rentabellik
- Mənfəət
- ✓ Qiymət
- Gəlir

97. Pulun tədavül qanunu müəyyən edir:

- mal pul aqreqatını
- pul miqdarının həcmi
- ✓ pulun dövretmə sürətini
- pulun alıcılıq qabiliyyətini

98. veksəl üzərində təminat yazısı necə adlanır:

- allonj
- aksept
- ✓ aval
- obliqo

99. Pulun tədavül qanunu müəyyən edir:

- pul miqdarının həcmi
- inflyasiyanın səviyyəsini
- ✓ pulun dövretmə sürətini
- M2 pul aqreqatını

100. Qiymət səviyyəsinin artımı bunları zəruri edir:

- Köhnə pul nişanlarının yeniləri ilə əvəz olunmasını
- Dövriyyədən pulun bir hissəsinin götürülməsi
- ✓ Pulun miqdarının artmasını
- Milli valyutanın revalvasiyasının keçirilməsini

101. Pulun tədavül sürəti bunları ölçməyə imkan verir:

- Manatın əmtəə və mala örtülməsi dərəcəsini
- Manatın alıcılıq qabiliyyətini
- ✓ Pul nişanlarının hərəkət intensivliyini
- Milli valyutanın devalvasiya və revalvasiya faizini

102. İqtisadiyyatda pulun tədavül sürəti bu nisbətlə hesablanır

- Müəyyən müddət ərzində bankın kassasınadaxıl olan hasilatın tədavüldəki pulun orta qalıqına nisbəti kimi.
- Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi.
- ✓ Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalıqına nisbəti kimi.
- Milli gəlirin pul kütləsinə nisbəti kimi.

103. Pulun tədavül vasitəsi funksiyası

- Nağdsız dövriyyədə aralıq istifadə olunur
- Nağdsız dövriyyənin əsasında durur
- ✓ Nağdsız istifadə oluna bilməz
- Pulun dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə olunur.

104. nağd pul tədavülünün idarə edilməsi:

- ✓ Mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
- Təbii şəkildə baş verir
- Hər bir təsərrüfat subyekti tərəfindən sərbəst həyata keçirilir.
- qeyri-mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

105. Tədavül vasitəsi funksiyasını ... pullar yerinə yetirir.

- İdeal və real
- ✓ Ancaq real
- nağdsız
- İdeal, xəyal edilən

106. Tədavül vasitəsi funksiyasını ... yerinə yetirir

- ✓ Kağız banknotlar və xirda metal pullar
- Yalnız tam dəyərli pullar
- Yalnız dəyər nişanələri
- Yalnız nağdsız pullar

107. Pulun yığım vasitəsi funksiyası özünü ... göstərir

- ✓ Yığım vasitəsi və pul apıtımında
- Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent olmasında
- Borc öhdəliklərinin ödənilmə vasitəsində
- Əmtəələrin mübadiləsində vasitəçilikdə

108. Yığım vasitəsi funksiyasını ... pullar yerinə yetirir.

- Yalnız nağdsız pullar
- İdeal pullar
- İdeal və real pullar
- ✓ Yalnız real pullar

109. Dünya təcrübəsində puldan tədavül vasitəsi kimi istifadə:

- ✓ Azalır
- Genişlənir
- Dəyişilməz qalır
- Çox genişdir və pulun digər funksiyalarda istifadəsini üstələyir

110. Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılıqlı hərəkəti:

- Yalnız veksellərin tətbiqi zamanı baş verir
- Heç vaxt baş vermir
- Yalnız nağdsız formada
- ✓ Daima baş verir

111. Ölkədə bazar iqtisadiyyatının və rəqabətin inkişafı , mübadilənin ekvivalentliliyinin təmin olunması, qiymətin əmələ gəlməsinin vahid sisteminin mövcudluğu, pulun hansı funksiyasının düzgün reallaşmasına şərait yaradır:

- Tədiyyə vasitəsi
- Yığım vasitəsi

- Tədavül vasitəsi
- ✓ Dəyər ölçüsü

112. Pul ictimai zəruri əmək sərfinin hansı ölçüsü kimi çıxış edir:

- Mövsümi
- Daxili
- Mənəvi
- ✓ Xarici

113. əmtələrin onun istehsalına sərf olunan əmək məsrəfləri əsasında müəyyən olunur:

- ✓ Dəyəri
- İstehlak dəyəri
- Valyuta kursu
- Mənfəəti

114. Nisbətən likvidli bir əmtənin yerli bazarda ümumi ekvivalent rolunu oynaması hansı dəyər forması üçün

- Pul
- Sadə
- Tam
- ✓ Ümumi

115. Dəyər nişanələrinin tədavülündə qiymət miqyası:

- Pul vahidinin metal çəkisinə uyğun gəlir
- Müəyyən olunmur
- Yalnız milli və xarici valyutaların dəyərlərinin nisbəti əsasında müəyyən olunur
- ✓ Ölkədə formalaşan müəyyən qiymət səviyyəsi nəticəsində kortəbii yaranan pul vahidinin səciyyəsidir.

116. Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirməsi üçün hansı düstur xarakterikdir:

- ✓ Əmtəə-pul-əmtəə
- İstehsal – bölgü- mübadilə – istehlak
- Pul-əmtəə-pul
- Əmtəə-borc öhdəliyi-pul

117. Hal-hazırda dünya pulu funksiyasını əsasən ... valyutalar yerinə yetirir:

- Dönərli olmayan
- ✓ Sərbəst dönərli
- Qismən dönərli
- Tədavül olunmayan

118. Tam dəyərli pulların tədavülü zamanı qiymət miqyası:

- ✓ Pul vahidində əks olunan metal pulun çəkisinə uyğun gəlirdi
- Ölkədə müəyyən qiymət səviyyəsinin formalaşması nəticəsində kortəbii formalaşan pul vahidinin səviyyəsi idi.
- Pul vahidinin istehlak dəyəri kimi çıxış edirdi
- Müəyyən edilmirdi

119. Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən ödəmə qabiliyyətli tələbin həcmi:

- Vaxt keçdik azalsın
- Əmtəə təklifini xeyli qabaqlamalıdır
- ✓ Əmtələrin təklifinə uyğun olmalıdır.
- Əmtəə təklifindən xeyli aşağı olmalıdır

120. Hansı düstur pulun kapital kimi fəaliyyətini xarakterizə edir:

- Pul – borc öhdəliyi- əmtəə
- Əmtəə-pul-əmtəə
- Əmtəə-əmtəə- pul
- ✓ Pul-əmtəə-pul

121. Müasir pullar:

- Dövlət nişanı fabrikində qızıla dəyişdirilir
- AR Maliyyə Nazirliyində qızıla dəyişdirilir.
- ✓ Qızıla dəyişdirilmir
- AR Mərkəzi bankında qızıla dəyişdirilir

122. ... mövcud olduqca pul mövcud olacaqdır:

- ✓ Əmtəə istehsalı
- Veksel mübadiləsi
- Valyuta bazarı
- Fond bazarı

123. nağd pulların dövriyyəsi aşağıdakı halda başa çatır.

- ✓ ərazi idarələrindən
- Ticarət müəssisələri satışdan gəliri kommersiya banklarına təhvil verdikdə
- Ticarət şəbəkələrində əhali malları nağd pula ödədikdə
- Pullar kommersiya banklarından hesablaşma-kassa mərkəzinə daxil olduqda

124. nağd pul dövriyyəsində aşağıdakı növdə pul nişanlarından istifadə edilir:

- ✓ banknot, xəzinədarlıq biletləri, xırda pullar
- xəzinədarlıq biletləri, xırda pullar
- yalnız xəzinədarlıq biletləri
- yalnız banknot

125. müəssisələrə nağd pulla hesablaşmaları həyata keçirmək:

- Mərkəzi Bank tərəfindən müəssisəyə icazə verildikdə mümkündür
- Xüsusi icazənin kommersiya bankı və hesablaşma-kassa mərkəzi tərəfindən verildiyi zaman mümkündür
- ✓ qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir.
- qadağandır

126. Nağdsız hesablaşmalarda istifadə olunan bütün hesablaşma sənədlərindən qiymətli kağız

- ✓ çek
- akkreditiv
- inkasso tapşırığı
- ödəniş tələbnaməsi

127. Pul aqreqlarının ayrılmasının əsasında durur:

- ✓ pul tədavülü qanunu
- pul resurslarına olan tələb və təklif
- pul alətlərinin likvidlik dərəcəsi
- normativ sənədlər

128. bu plastik kart üzrə hesab sahibi bankın ona təqdim etdiyi vəsaitlərdən yalnız ona müəyyən etdiyi limit çərçivəsində hesablaşma yerinə yetirə bilər:

- ✓ Kredit
- Debet

- Kredit-debet
- Müddətli

129. eyni bankın müştəriləri arasında bank hesablaşmaları aşağıdakı kimi yerinə yetirilir:

- ✓ Bankın müxbir hesabına toxunmadan müştərilərin hesablarından vəsaitlərin silinməsi və ya köçürülməsi ilə
- Yalnız qarşılıqlı öhdəliklər üzrə hesablaşma yolu ilə
- Yalnız bankın müxbir hesabı vasitəsilə
- Yalnız ərazi idarələri

130. kommersiya banklarının plastik kart üzrə xidmət fəaliyyəti:

- Embosso
- Domisilyasiya
- ✓ Ekvayring
- Avtorizasiya

131. ötürücü imza (indossament) ilə verilən çeklər:

- Adlı çek
- Təqdimatlı çek
- ✓ Orderli çek
- Pul çeki

132. ölkə ərazisində banklar arasında hesablaşmalar:

- ✓ Yalnız Mərkəzi Bankın ərazi idarələri vasitəsilə bankların müxbir hesabları üzrə və kliring hesablaşma
- Yalnız bankların Maliyyə Nazirliyində açılan hesabları vasitəsilə
- Yalnız bankların müxbir hesabları vasitəsilə
- Yalnız Mərkəzi Bankın regional idarələri üzrə

133. hesablaşma sənədləri üzrə vəsaitlərin köçürülməsi öhdəliyini plastik kart vasitəsilə yerinə yetirmək üçün

- İnkasso
- Embosso
- ✓ Avtorizasiya
- Ekvayring

134. çek üzrə hesablaşma həm çekdə adı göstərilən şəxsin xeyrinə yerinə yetirilirsə, həmçinin də ötürücülük yolu ilə başqasına ötürülərsə bu çek:

- Adlı çek
- ✓ Orderli çek
- Təqdim olunana çek
- Pul çeki

135. Sadəcə təqdim etmə yolu ilə başqa şəxsə ötürülən çeklər necə adlanır:

- Orderli çek
- Adlı çek
- Pul çekləri
- ✓ Təqdimatlı çek

136. qarşılıqlı ödənişlərin zəfotu üzrə hesablaşmalar üçün hesablaşma sənədləri kimi aşağıdakılar çıxış edə bilər:

- Yalnız ödəmə –tələbnamə tapşırıqları
- Yalnız hesablaşma çekləri.
- ✓ İstənilən hesablaşma sənədləri
- Yalnız ödəmə tapşırıqları

137. aşağıdakı çek ötürülə bilməz.
- Təqdimatlı çek
 - Orderli çek
 - Pul çeki
 - ✓ Adlı çek
138. çeki banka təqdim edən şəxsə ödənildiyi çek necə adlanır?
- Pul çeki
 - Adlı çek
 - ✓ Təqdimatlı çek
 - Orderli çek
139. banklar müştərilərin hesabı üzrə əməliyyatları nəyə əsasən həyata keçirir?
- Uyğunluq sertifikatına əsasən
 - Hesab-qaiməyə əsasən
 - ✓ Hesablaşma sənədlərinə əsasən
 - Nəqliyyat sənədlərinə əsasən
140. Yalnız üzərində adı göstərilən şəxsə ödəniş edilə bilən çek:
- ✓ Adlı çek
 - Orderli çek
 - Pul çeki
 - Təqdimatlı çek
141. nağdsız hesablaşma formasına aid deyil:
- Akkreditivlər
 - Çeklər
 - ✓ Səhm və istiqrazlar
 - Ödəmə tapşırığı
142. banklar arasında qarşılıqlı tələblər üzrə hesablaşmalar:
- Yalnız eyni ərazidə fəaliyyət göstərən banklar arasında mümkündür
 - Eyni hesablaşma-kassa mərkəzində xidmət göstərilən banklar arasında mümkündür.
 - ✓ Məhdudiyyətsiz mümkündür.
 - Mümkün deyil
143. Depozit, veksəl, uçot ssudaları və banklararası kredit üzrə faizlər... .. görə müəyyənləşdirilir
- Kreditin formalarına görə
 - kreditləşmə müddətinə görə
 - ✓ kredit təşkilatlarının əməliyyat növünə görə
 - kredit idarələrinə görə
144. bankın müştərisi hansı məbləğə çek yaza bilər.
- 1000 manata bölünən istənilən məbləğdə
 - Yalnız malgöndərəmə olan borcu məbləğində
 - ✓ Bankda depozitə qoyduğu məbləğdə
 - İstənilən məbləğdə
145. vətəndaşların şəxsi hesablarına çeklər vasitəsilə köçürmələr
- mümkün deyil
 - yalnız Mərkəzi Bankın razılığı ilə mümkündür

- ✓ mümkündür
 - yalnız Maliyyə Nazirliyinin icazəsi ilə mümkündür.
146. hansı müştəriyə bank tərəfindən müştərinin hesabı üzrə vəsait deponlaşdırılmadan belə çek kitabçası verilə bilər.
- dövlət bələdiyyə orqan
 - Kommersiya təşkilatı
 - ✓ dayanıqlı maliyyə vəziyyəti və sabit ödəmə ardıcılığına malik təsərrüfat subyekti
 - Büdcə təşkilatı
147. plastik kart sahibinə yalnız kart hesabında olan məbləğ həcmində hesablaşma aparmaq imkanı verir
- Müddətli
 - Kredit-debet
 - ✓ Debet
 - Kredit
148. fiziki şəxslər arasında çeklərlə hesablaşmalar:
- Mərkəzi Bankın razılığı ilə mümkündür.
 - Adlı çeklər olduğu zaman mümkündür.
 - ✓ Qeyri-mümkündür
 - Mümkündür
149. Azərbaycan banklarının buraxdığı çeklər ... ərazilərdə dövr edə bilər:
- Keçmiş SSRİ respublikalarında
 - Rusiya və Belorusiyada
 - ✓ Yalnız ölkə ərazisində
 - MDB dövlətlərində
150. çek kitabçalarının blank formaları müəyyən edilir:
- Maliyyə Nazirliyi tərəfindən
 - Hökuməti tərəfindən
 - ✓ Mərkəzi Bank tərəfindən
 - Mili Məclis tərəfindən AR
151. çeklərlə hesablaşmalar aşağıdakı hallarda istifadə oluna bilər:
- Yalnız kommersiya bankları arasında
 - Yalnız hüquqi şəxslər arasında
 - ✓ Hüquqi və fiziki şəxslər arasında
 - Yalnız fiziki şəxslər arasında
152. ödəyiciyə akkreditivin ödənilməsindən imtina hüququ yalnız aşağıdakı halda verilə bilər:
- Akkreditiv geri çağırılmayan olduqda
 - Məlgöndərənin başqa bankda hesabı açıldıqda
 - ✓ Müqavilənin şərtləri pozulduğu aşkar edildikdə
 - Məlgöndərən ödəməni nağdsız qaydada tələb etdikdə.
153. emitent-bankın pul vəsaitlərini ödəyicinin hesabından və ya ona təqdim olunan kredit hesabından icraçı bankın hesabına, akkreditivin qüvvədə olduğu müddət boyu köçürməsi ilə baş verən akkreditiv adlanır:
- ✓ örtülən
 - örtülmüş
 - Qeyri-kommersiya
 - kommersiya

- 154.** akkreditivin müsbət cəhəti:
- Əlavə xərclərin az olması
 - Əmtəə dövriyyəsinin tezliyi
 - ✓ Məlgöndərinə ödəmənin yerinə yetirilməsi üçün zəmanətin verilməsi.
 - Sövdələşmənin tərtibatının sadəliyi
- 155.** akkreditivin müddəti və akkreditiv üzrə hesablaşma qaydası müəyyən edilir:
- Mərkəzi Bankın ərazi üzrə idarəsi tərəfindən
 - Maliyyə nazirliyi tərəfindən
 - ✓ Alıcı və satıcı arasında müqaviləyə əsasən
 - İqtisadiyyat Nazirliyi tərəfindən
- 156.** akkreditiv ilə hesablaşmanın əsas xüsusiyyəti:
- Yalnız nağd pula ödənilə bilər.
 - Yalnız fiziki şəxslərlə sövdələşmələrdə istifadə edilə bilər.
 - ✓ Yalnız bir məlgöndərəyə şamil edilə bilər və ünvanı dəyişdirilə bilməz.
 - İqtisadiyyat Nazirliyi tərəfindən
- 157.** akkreditiv üzrə nağd pulun ödənilməsi:
- Mümkündür
 - Bank-emitentin razılığı ilə mümkündür
 - ✓ Mümkün deyil
 - Mərkəzi Bankın razılığı ilə mümkündür.
- 158.** . məlgöndərinin razılığı olmadan dəyişdirilə və ya ləğv edilə bilməyən akkreditiv necə adlanır:
- Klassik
 - Geri çağırılan
 - ✓ Geri çağırılmayan
 - Orderli
- 159.** alıcı ona xidmət göstərən banka depozitində olan vəsait və ya bankın zəmanəti ilə satıcının ərazisində yerləşən malın qiymətinin, ödəyicinin (alıcının) müəyyən etdiyi şərtlərlə ödənilməsinə dair verdiyi tapşırıqə əsasən hesablaşmanın aparıldığı forma adlanır.
- Çeklərlə hesablaşma
 - Veksel
 - ✓ Akkreditiv
 - İnkasso
- 160.** emitent-bank tərəfindən məlgöndərəni xəbərdar etmədən dəyişdirilə bilən və ya ləğv edilən akkreditiv:
- Orderli
 - Klassik
 - ✓ Geri çağırılan
 - Geri çağırılmayan
- 161.** akkreditiv formalı hesablaşmalarda məhsul ödənilir:
- Məhsulun yüklənməsindən əvvəl
 - Məhsulun alıcıya çatdırılmasından sonra
 - ✓ Məhsulun yüklənməsindən sonra
 - Avans ödəmədən sonra
- 162.** Pul Çekləri müştərinin hansı hesabından ödənilir?

- Ayrıca hesab açılmadan ümumi hesablaşma hesabından.
 - Transit hesabdən
 - ✓ Müştərinin cari hesabından
- 163.** akkreditivin bütün məbləğinin emiten-bankın icraçı bankda olan hesabından silinməsi hüququnun verilməsi ilə müşayiət olunan icraçı bankda açılan akkreditiv:
- Qeyri-kommersiya
 - kommersiya
 - ✓ Örtülməyən
 - Örtülmüş
- 164.** akkreditiv hesablaşma formasının çatışmayan cəhəti:
- Hesablaşma əməliyyatlarının yerinə yetirilmə tezliyi və sadəliyi
 - Mərkəzi Bankdan akkreditiv hesablaşma formasının aparılması üçün xüsusi razılığın alınması
 - ✓ Ömtə dövryyəsinin ləngiməsi, akkreditivin fəaliyyət müddətində alıcının vəsaitinin təsərrüfat
- 165.** hesablaşma forması, emitent-bankın müştərinin sərəncamına əsasən və onun hesabına, hesablaşma sənədləri əsasında hesablaşma ödəyicidən vəsaitin silinməsi yerinə yetirən bank əməliyyatıdır.
- Akkreditiv
 - Çeklərlə hesablaşma
 - ✓ Tədiyyə tapşırığı
 - Veksel hesablaşması
- 166.** müddətli ödəmə tapşırıqları istifadə edilir:
- Yalnız avans hesablaşmalarda
 - Yalnız malların yüklənməsində
 - ✓ Avans hesablaşmalarında, malların yüklənməsi və iri sövdələşmələr zamanı qismən ödəmələrdə
 - Yalnız iri sövdələşmələr zamanı qismən ödəmələrdə
- 167.** tərəflərin müqaviləsindən asılı olaraq ödəmə tapşırıqlı hesablaşmalar aşağıdakı kimi ola
- Adlı və orderli
 - Açıq və qapalı
 - ✓ Müddətli, tələbolunanadək, təxirəsalınmış.
 - Geri çağırılan və geri çağırılmayan
- 168.** bank tərəfindən ödəyicidən ödəmə tapşırığı icra üçün qəbul edilir, yalnız:
- Ödəyici kommersiya təşkilatı olduğu halda
 - Vəsaiti ödəyən və vəsaiti qəbul edən tərəfə eyni bankda xidmət göstərilirsə
 - ✓ Ödəyicinin hesabında vəsaitin olduğu halda
 - Mərkəzi Bankın İdarəçiliyinin ödəmə üçün razılığı əsasında
- 169.** hazırda ölkəmizdə nağdsız hesablaşma formalarından ən çox istifadə olunanı:
- Ödəmə tələbnamə
 - Akkreditiv
 - ✓ Ödəmə tapşırığı
 - Çeklər
- 170.** Bazar iqtisadiyyatı şəraitində istehsal olunan və reallaşdırılan məhsulun həcmi və çeşidi formalaşır:
- Mərkəzləşdirilmiş qaydada.
 - Kortəbii.
 - ✓ Tədiyyə qabiliyyəti və istehsal fəaliyyətinin faydalılığı nəzərə alınmaqla
 - Dəyişməyən və ciddi müəyyənləşdirilmiş istehlak rasionu üzrə.

171. veksel üzrə hüququn ötürülməsi adlanır:

- aksept
- ✓ indossomentləşdirmə
- allonjlaşdırma
- indossament

172. vekselə əlavə edilmiş vərəqə adlanır

- domilizasiya
- sessiya
- ✓ allonj
- indossoment

173. veksel əsasən xidmət edir:

- Pərakəndə ticarətə, kiçik maliyyə-ticarət sövdələşmələrinə
- fiziki şəxslər arasındakı sövdələşmələrə
- ✓ İri maliyyə-ticarət sövdələşmələrinə, topdansatış ticarətə
- Fiziki şəxslər və emissiya bankları arasında sövdələşmələrə

174. nağd pulun əldə edilməsi məqsədi ilə üçün sahibkarlar tərəfindən mal göndərmədən, bankda uçota alınmaqla qarşılıqlı olaraq yazdıqları veksellər:

- bank vekseli
- diskontlu veksel
- ✓ dost vekseli
- bürünc veksel

175. 309 indossoment vasitəsilə ötürülən çeklər:

- təqdimatlı çek
- tədavül etməyən çeklər
- ✓ orderli çek
- adlı çek

176. veksel, banknot və çek pulun növünə aiddir.

- Kağız
- Metal
- ✓ Kredit
- Real

177. veksellər real əmtəə təminatına malik olmayıb və imkansız borclunun passivinin süni artırılması məqsədilə buraxılırlar

- Bank
- Xəzinədarlıq
- ✓ Faizli

178. veksel üzərində ötürücü yazı necə adlanır:

- diskont
- aval
- ✓ indossoment
- allonj

179. ötürücü veksel üzrə ödəməni alan şəxs necə adlanır:

- emitent

- trassant
- ✓ remitent
- tratta

180. bankın plastik kartlarla fəaliyyəti necə adlanır.

- Emissiya
- Krosslaşdırma
- ✓ Ekvayrinq
- Domisilyasiya

181. ödəyicinin vekselin ödəməsinə razılığı necə adlanır:

- aval
- reqress
- ✓ aksept
- indossoment

182. diskontlu veksellərin fərqləndirici cəhəti:

- borcun əsas məbləğinin və faizlərin əlavə edilməsi
- vekselin məbləğinə faizlərin əlavə edilməsi haqda vekseldə göstərişin olmaması
- ✓ vekselin nominaldan aşağı satılması
- veksəl məbləğinə faizlərin əlavə edilməsinin göstərilməsi

183. ötürücü vekseldə ödəyici kimi çıxış edir:

- veksəl emitenti
- veksəl saxlayan
- ✓ veksəl emitenti tərəfindən müəyyən edilmiş şəxs.
- vekselin əldə edilməsi üçün vəsait buraxan investor

184. veksəl tədavülü məhdudlaşır:

- sövdələşmələrin müddəti ilə
- sövdələşmələrin məbləği ilə
- ✓ sövdələşmələrin müddət və məbləği ilə
- vekselin ötürülməsinin mümkün olmaması ilə

185. ölkə ərazisində mal və xidmətlər üzrə ödəmələr yerinə yetirilir

- xarici valyutada
- xarici və milli valyuta ilə
- ✓ yalnız milli valyutada
- beynəlxalq hesablaşma pul vahidi ilə

186. kassa intizamına riayət edilməsinə nəzarət həvalə edilir:

- hər bir müəssisəyə kassa limiti müəyyən edən Mərkəzi banka
- təsərrüfat subyektlərinə
- ✓ təsərrüfata kassa xidmətləri göstərən kommersiya banklarına
- təsərrüfat subyektlərini nağd pulla təchiz edən hesablaşma-kassa mərkəzlərinə

187. nağd pul dövriyyəsi gəlirlərinin böyük hissəsinin əldə edilməsi və xərclənməsinə xidmət edir:

- ərazi üzrə hökumət orqanlarının
- təsərrüfat subyektlərinin
- ✓ əhalinin
- kommersiya banklarının

188.	nağd pul dövriyyəsi tsikli başlayır: • müəssisələrin işçilərə əmək haqqları verməsi ilə • kommersiya banklarının müəssisələrə nağd pul verməsi ilə ✓ ərazi idarələrindən pulların kommersiya banklarına verilməsi ilə • ticarət şəbəkəsində əhalinin malları nağd pula alması ilə
189.	bütün müəssisə və təşkilatlar özlərinin nağd pul əsaitlərini (limit ilə müəyyən olunan məbləğdən başqa) saxlamalıdırlar: • AR Mərkəzi Bankında • xəzinədarlıqda ✓ Kommersiya banklarında • Maliyyə Nazirliyində
190.	Nağdsız dövriyyənin inkişafı • tədavül üçün zəruri olan nağd pulun miqdarına təsir etmir • Tədavül üçün zəruri olan nağd pulun miqdarını artırır. ✓ Tədavül üçün zəruri olan nağd pulun miqdarını azaldır. • Nağd dövriyyəni tamamilə ləğv edir
191.	Malların tədavülü prosesində pulun daxili dövriyyədə nağd və nağdsız qaydada dövriyyəsi ... adlanır: • pul ixtisarı • pul çevrilməsi ✓ pul tədavülü • pul məlumatı
192.	Vekseldə xeyrinə köçürmə qeydiyyatı olan və vekseli qəbul edən necə adlanır: • remitent • indossant ✓ indossat • trassat
193.	Vekseldə köçürmə imzası edib, veksəl üzrə öz hüququnu başqasına verən necə adlanır: • trassant • indossat ✓ indossant • remitent
194.	Veksəl ... borc öhdəliyidir: • müddətsiz • ortamüddətli ✓ qısamüddətli • uzunmüddətli
195.	Veksəl ...: • borc öhdəliyi və müvəqqəti ödəniş vasitəsidir • borc öhdəliyi, müvəqqəti tədavül və tədiyə vasitəsidir ✓ yalnız borc öhdəliyidir • qiymətli kağız və tədavül vasitəsidir
196.	Təsərrüfat dövriyyəsinə xidmət edən alıcılıq və ödəniş vasitələrinin məcmusu ... adlanır: • pul ehtiyatı • pul aqreqatı

- ✓ pul kütləsi
- pul dövriyyəsi

197. İndossament üzrə verilə bilən çek ... adlanır:

- təqdim edilən
- kösülmə
- ✓ orderli
- adlı

198. Köçürmə vekseli tərəfindən yazılır:

- remitent
- borcalan
- ✓ kreditor
- benefisiar

199. Köçürmə vekseli həmçinin ... adlanır:

- draft
- strata
- ✓ tratta
- brutto

200. Vekselin növüdür:

- sənayeləşmə vekseli
- sənaye vekseli
- ✓ kommersiya vekseli
- nəqliyyat vekseli

201. Borc öhdəliyi kimi vekselin xüsusiyyətidir:

- abstraktlıq, dövrilik, ödənişlilik, təminatlılıq
- münaqişəsizlik, dövrilik, ödənişlilik, müddətsizlik
- ✓ abstraktlıq, münaqişəsizlik, dövretməlik, kollektiv məsuliyyətlik
- abstraktlıq, münaqişəsizlik, ödənişsizlik, təminatlılıq

202. Borcun əmələgəlmə səbəbinin vekseldə göstərilməməsi onun ... göstərir:

- mübahisəsizliyini
- tədavül edilə bilməsini
- ✓ mücərrədliyini
- qısamüddətli olması

203. Mübali hisəli veksəl başqa sözlə ... adlanır:

- gümüş veksəl
- qızıl vekseli
- ✓ bürünc veksəl
- qalay vekseli

204. ... tratta üzrə üçüncü şəxsdir:

- emitent
- trassant
- ✓ remitent
- trassat

205. Vekselin növünü göstərin:

- pul vekselpul vekseli
- zaçot edilmə vekseli
- ✓ maliyyə vekseli
- hesablaşma vekseli

206. Pul kütləsinin tərkibi və strukturunu xarakterizə edir:

- Multiplikativ əmsallar
- Monetizasiya əmsalları
- ✓ Pul aqreqları.
- Pul tədavülünün sürət göstəriciləri.

207. Nağd pullar dövriyyəyə aşağıdakı yolla daxil olur:

- Hesablaşma-kassa mərkəzləri tərəfindən pul vəsaitlərinin dövriyyə kassasından
- Əmək haqqının verilməsi ilə.
- ✓ Kommersiya bankları tərəfindən kassa əməliyyatlarının həyata keçirilməsi ilə.
- Mərkəzi Bank tərəfindən ehtiyat pul fondlarının ərazi idarələrinə verilməsi ilə.

208. Nağdsız dövriyyə əhatə edir.

- Ancaq maliyyə dövriyyəsini.
- Ancaq əmtəə dövriyyəsini
- ✓ Əmtəə və qeyri əmtəə dövriyyəsini
- Ancaq qeyri əmtəə dövriyyəsini

209. Nağdsız hesablaşmalar aparılır:

- Pul vəsaitinin alıcısı və ödəyicisinin qəbrləri əsasında.
- Pul vəsaitinin alıcısı və ödəyicisi tərəfindən müəyyən olunmuş qaydada.
- ✓ Müəyyən forma və standartla malik hesablaşma sənədləri əsasında.
- Vəsaitin alıcısı, ödəyicisi və kommersiya bankları tərəfindən müstəqil qaydada.

210. Pul dövriyyəsinin əsas hissəsini dövriyyə təşkil edir:

- Avans
- Nağd.
- ✓ Tədiyə
- Mövsümi.

211. İqtisadiyyatda pul hesablaşmaları başlıca olaraq dövriyyəyə əsaslanır:

- Valyuta
- Nağd
- ✓ Nağdsız.
- Mövsümi.

212. Nağdsız hesablaşmaların aparılmasından ötrü emitent və benefisiarlar üçün zəruri şərt kimi mövcud olmalıdır:

- Nağdsız hesablaşmaların aparılmasından ötrü lisenziya
- Dövriyyə kassasının limiti.
- ✓ Bank hesabları
- Mərkəzi Bankın xüsusi icarəsi.

213. Nağdsız dövriyyədə pul bu keyfiyyətdə çıxış edir:

- Yığım vasitəsi
- Tədavül vasitəsi
- ✓ Tədiyə vasitəsi

- Dəyər ölçüsü

214. Bütün nağdsız dövriyyə:

- Tədiyəsiz.
- Nağd.
- ✓ Ödənişli
- Mövsümi.

215. Tədiyə dövriyyəsi həyata keçirilir:

- Mərkəzi Bank tərəfindən müəyyən olunmuş nağd formada
- Yalnız nağd formada
- ✓ Nağd və nağdsız formalarda
- Yalnız nağdsız formada

216. Hüquqi və fiziki şəxslər tərəfindən nağdsız hesablaşmalar aşağıdakıların köməyi ilə icra olunur:

- Bankomatların
- Ərazi idarələrinin
- ✓ Kommersiya banklarının.
- Bank olmayan kredit təşkilatlarının

217. Nağdsız pul dövriyyəsində mal və pul vəsaitlərinin qarşılıqlı hərəkəti:

- Sövdələşmə subyektlərinin razılığı əsasında baş verir.
- Həmişə baş verir.
- ✓ Heç zaman baş vermir
- Dövri olaraq baş verir.

218. nağd pul dövriyyəsi:

- tədavüldən nağd pulların çıxarılması və emissiyası
- tədavülə nağd pulların emissiyası və çıxarılmasına hazırlıq
- ✓ nağd pul nişanlarının fasiləsiz hərəkəti
- nağd pulların nağdsız pullara keçməsi və əksinə

219. pul dövriyyəsi strukturunda nağd pul dövriyyəsi:

- hər zaman nağdsız dövriyyə üzərində yüksək səviyyəsi ilə hakimlik edir.
- nağdsız dövriyyədən bir qədər çox olur
- ✓ Əsasən nağdsız hesablaşmadan nəzərəçarpacaq səviyyədə aşağı olur.
- hər zaman nağdsız dövriyyə ilə eyni həcmdə olur

220. inflyasiyası zamanı ödəmə dövriyyəsində əmtəə kütləsinin məhdud təklifi ilə müqayisədə pul kütləsi artıqlığı yaranır ki, bu da qiymət səviyyəsinin qalxmasına, pulların qiymətdən düşməsinə səbəb olur.

- ✓ Tələb inflyasiyası
- Əmək haqqı inflyasiyası
- Təklif inflyasiyası
- Xərclər inflyasiyası

221. xaricdə qiymətlərin qalxması ilə əlaqədar baş verən inflyasiya:

- daxili inflyasiya
- lokal inflyasiyası
- ixrac inflyasiyası
- ✓ idxal inflyasiyası

222. çaparaq inflyasiyada qiymətlərin orta illik artım faizi:

- 100 %-dən artıq
- 5%-dən 10%-ə kimi
- 5 %-ə kimi
- ✓ 10 %-dən 50 %-ə kimi

223. tələb inflyasiyası üçün xarakterikdir:

- ✓ məcmu tələbin mal və xidmət təklifini üstələməsi
- ölkədə istehsal olunan mallara istehlakçıların tələbatının olmaması
- əmtəə istehsalının həddən artıq olması
- mal və xidmətlər üzrə təklifin məcmu tələbi üstələməsi

224. inflyasiyanın ölçülməsi üçün istifadə edilir:

- Orta əmək haqqı səviyyəsi
- ✓ Qiymət indeksi
- Dou-Cons indeksi
- Ticarət sistemi indeksi

225. inflyasiya dedikdə:

- ✓ Pulların qiymətdən düşməsi, qiymət artımı ilə əlaqədar pulların alıcılıq qabiliyyətinin düşməsi, əmtəə qıtlığı və mal və xidmətlərin keyfiyyətinin aşağı düşməsi.
- Mili valyutanın məzənnəsinin xarici valyutaya nisbətən artması.nın uzun müddət davam etməsi
- Pulların alacalaq qabiliyyətinin artmasını, qiymət səviyyəsinin sabitləşməsinə, mal və xidmətlərin keyfiyyətinin yaxşılaşmasını xarakterizə edən prosesdir
- milli pul vahidinin möhkəmlənməsi və ya qiymət səviyyəsinin dəyişməsidir.

226. Satılmış malların miqdarının artması bu cəhətləri bildirir:

- Mərkəzi Bank tərəfindən tədavüldən pulun bir hissəsinin götürülməsini.
- Pulun tədavül sürətinin azalmasını
- ✓ Mal alışı üçün zəruri olan pul miqdarının artmasını
- Mal alışı üçün zəruri olan pul miqdarının azalmasını

227. Ödəmə böhranı şəraitində malların dəyərinin əvvəlcədən ödənilməsi tələbi onunla əlaqədardır ki:

- Pulun rolunun genişlənməsi, məhsulun keyfiyyətinə alıcının nəzarət imkanları və vaxtlı vaxtında göndərilməsini.
- Böhrandan əvvəlki dövrlə müqayisədə pulun rolunun faktiki dəyişməzliyində.
- Pulun rolu genişlənir, kredit münasibətləri inkişaf edir.
- ✓ Alıcının məhsulun keyfiyyətinə nəzarət imkanında və onun vaxtlı-vaxtında göndərilməsində pulun rolu zəifləyir.

228. İnflyasiya prosesləri:

- Yalnız xarici-iqtisadi əlaqələrin inkişafına neqativ təsir göstərir.
- Pulun tətbiq sferasının əhəmiyyətli surətdə genişlənməsini zəifləndirir.
- ✓ Pulun rolunun zəifləməsinə və onun tətbiq sferasının daralmasına gətirib çıxarır.
- Pulun roluna və onun tətbiq sferasına hər hansı bir təsir göstərmir

229. İnflyasiya

- ✓ kağız pulların qiymətdən düşməsi
- milli valyutanın bahalaşması
- pulun alıcılıq qabiliyyətinin qalxması
- qiymət səviyyəsinin düşməsi

230. İnfliyasiya ələhinə siyasətin məqsədi nədir?

- nağd pul dövriyyəsinin qadağan edilməsi və onun hər yerdə nağdsız pul dövriyyəsi ilə əvəz edilməsi

	- pul kütləsinin qurluşunun dəyişməsi, az dəyərli metal pulların və banknotların dövriyyədən çıxarılması və onların daha iri dəyərə malik olan kağız pullarla əvəz olunması ✓ antiinfliya siyasəti - qiymət və qəlirlərin, istehsal və məhsulun bölgüsü üzərində tam nəzarətin müəyyən edilməsi
231.	Dövlət xərclərinin azalması,kreditə görə faiz dərəcələrinin yüksəlməsi, pul kütləsinin planlaşdırılması yolu ilə pul islahatı vasitəsi ilə pula tələbatın məhdudlaşdırılması metodu necə adlanır: - defilyasiya - revolivasiya - devolivasiya ✓ denominasiya
232.	Müsadirəli pul islahatı nəyi nəzərdə tutur? - köhnə pul məbləq məhdutiyyəti qoyulmadan köhnə pul nişanələrinin dəyişdirilməsinə məhdudiyyətlərini qoyulması və məhdudiyyət qoyulmadan yeni pul biletlərinin dəyişdirilməsi - ölkənin ehtiyatında olan qızıl və valyutaların tam satılması ✓ tam dəyərdən düşmüş olan milli valyutanın tədavüldən çıxarılması və tədavülə qanuni alıcılıq qabiliyyətli daha etibarlı xarici valyutanın ödəniş vasitəsi kimi dövriyyəyə buraxılması ✓ əmanətlərin dondurulması və ləğv edilməsi, köhnə pul biletlərinin yeni pullarla əvəz edilməsinə ciddi məhdudiyyət qoyulması
233.	Pul islahatının məqsədi hansıdır: ✓ pul tədavülünün sabitləşdirilməsini və ya onun sadə şərtlərlə öz funksiyalarını yerinə yetirməsi - milli pul vahidlərinin valyuta məzənnəsinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi ✓ Pul biletlərinin tədavülünün kosmetik dəyişdirilməsi, onun rənginin və əlverişli formatının müəyyənləşdirilməsi, müdafiyyə dərəcəsinin yüksəldilməsi - ölkədə mövcud qiymət miqyasının dəyişməsi
234.	Pul islahatı dedikdə: - kağız pulların metal pulları dövriyyədən sıxışdırıb çıxarmaq üzrə dövlətin uzun müddətli siyasəti - ölkənin pul sisteminin tamamilə yenidən qurulması - qızılın pul funksiyası rolunu itirməsi prosesi ✓ ölkənin pul sisteminin qismən və tamamilə dəyişdirilməsi
235.	Pul islahatı zamanı köhnə pul biletlərinin yenisi ilə əvəz olunması: - yalnız milli valyutanın devolivasiyası zamanı həyata keçirilir ✓ həyata keçirilə bilinən - daimi həyata keçirilir - yalnız milli valyutanın revolivasiyası zamanı həyata keçirilir
236.	Nulifikasiya nə deməkdir? - pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin artması - pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin azalması - ölkədə mövcud qiymət miqyasının iriləşməsi ✓ qiymətdən düşmüş pul vahidlərinin ləğv edilib yeni valyutanın tətbiqi
237.	mötədil inflyasiya qiymətlərin orta illik artım tempinin % olması ilə ✓ 5%-dən 10 %-ə qədər 10%-dən 50%-ə qədər 100%-dən artıq 50 %-dən 100%-ə qədər
238.	xərclərin inflyasiyası əlaqədar yaranan qiymət artımı ilə xarakterizə olunur: dövlət büdcəsinin kəsirinin örtülməsi məqsədilə əlavə pul emissiyası ilə

- ✓ istehsal amilləri ilə
 - iqtisadiyyatın defisiti, mal və xidmətlərin keyfiyyətinin düşməsi ilə
 - xalq təsərrüfatının artıq kreditləşməsi ilə.
239. 402 bazar iqtisadiyyatında inflyasiya bir qayda olaraq özünü aşağıdakı formada göstərir
- Bütün mal qrupları üzrə inzibati qiymətqoymada
 - Mili valyutanın məzənnəsinin qalxması və ölkədə istehsal olunan malların kütləvi halda xaricə ötürülməsi
 - İqtisadiyyatda defisit, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi
 - ✓ • Mal və xidmətlərin qiymətinin qalxması, mili valyutanın alıcılıq qabiliyyəti və məzənnəsinin düşməsi
240. 401 hiperinflyasiya qiymətlərin orta illik artım tempinin % olması ilə xarakterizə edilir.
- 5 %-ə qədər
 - 5%-dən 10%-ə qədər
 - 10%-dən 50%-ə qədər
 - ✓ 100%-dən yuxarı
241. gizli inflyasiya xarakterizə olunur:
- ✓ iqtisadiyyatda defisit yaranması, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi ilə
 - xüsusi sektorda qiymət sabitliyi şəraitində dövlət sektorunda qiymətlərin qalxması ilə
 - əhalinin ödəmə qabiliyyətinin olmaması ilə
 - ümumi qiymət səviyyəsinin əhəmiyyətli dərəcədə qalxması ilə
242. Qiymət artımı dərəcəsinə görə inflyasiya:
- gözlənilən, gözlənilməyən
 - daxili və xarici
 - lokal və dünya
 - ✓ balanslaşdırılmış və balanslaşdırılmamış
243. planlı iqtisadiyyatda inflyasiya bir qayda olaraq aşağıdakı hallarda təzahür olunur:
- mal və xidmətlər üzrə qiymət artımı, mili valyutanın alıcılıq qabiliyyəti və məzənnəsinin düşməsi
 - ✓ İqtisadiyyatda defisit, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi
 - Mili məhsulların geniş həcmdə xarici məhsullarla əvəz edilməsi
 - Şok terapiyası və təbii qiymətqoyma
244. hiperinflyasiya xarakterizə edilir
- ölkədə sosial-iqtisadi vəziyyətin, pul vahidinin alıcılıq qabiliyyəti və valyuta kurslarının sabitliyi ilə
 - Ölkədə sosial-iqtisadi vəziyyətin sabitliyi şəraitində pulun alıcılıq qabiliyyətinin nəzərə çarpmayacaq dərəcədə düşməsi ilə
 - Pul vahidinin azacıq ucuzlaşması, ödəmə dövriyyəsində və ölkənin təsərrüfat əlaqələrində uyğunsuzluqların yaranması ilə.
 - ✓ Pul vahidinin kəskin ucuzlaşması, ödəmə dövriyyəsinin pozulması, ölkədə təsərrüfat əlaqələrinin pozulması ilə
245. inflyasiyanın pul amilləri müəyyən edilir:
- ✓ Dövlət büdcə kəsiri ilə, dövlət borcunun artması ilə, istehsalın artıq kreditləşməsi ilə
 - iqtisadiyyatın balanslaşdırılmamış strukturu ilə, inhisarçı siyasətlə, cəmiyyətdə siyasi qeyri-sabitliklə
 - Yalnız iqtisadiyyatın balanslaşdırılmamış quruluşu ilə.
 - Yalnız iqtisadiyyatın dollarlaşması ilə.
246. İqtisadiyyatın şəraitində bank sistemi fəal inkişaf edir:
- Böhranlı;
 - Depressiv
 - ✓ Artan
 - Hiperinflyasiya.

- 247.** Demonetizasiya nə deməkdir:
- Pul-kredit və vergi mexanizmi vasitəsi ilə pula olan tələbin məhdutlaşdırılması metodları və bu baxımdan dövlət xərclərinin azaldılması, kreditə görə faiz dərəcələrinin artırılması, vergi nəzarətinin gücləndirilməsi, pul kütləsinin məhdudlaşdırılması üzrə kompleks tədbirlər
 - ölkə miqyasında fəaliyyətdə olan pul nişanlarının möhkəmləndirilməsi
 - ✓ qızılın pul funksiyasını itirmə prosesi
 - pul vahidinin rəsmi valyuta məzənnəsinin xarici valyutaya nisbətən azalması
- 248.** Denominasiya nə deməkdir?
- pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin artması
 - güclü qiymətdən düşmüş pulların ləğv edilməsi və yeni valyutanın dövriyyəyə buraxılması
 - pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin azalması
 - ✓ mövcud qiymət miqyasının azaldılması
- 249.** Deflyasiya nə deməkdir?
- qızılın pul funksiyasını itirmə prosesi
 - qiymət və əmək haqqının tam dondurulması və ya onların son artım həddinin müəyyənləşdirilməsi yolu ilə onların üzərində paralel nəzarət
 - “sıfırların silinməsi” metodu və ya qiymət miqyasının möhkəmləndirilməsi
 - ✓ qiymətlərinin və istehsalın azalması
- 250.** Real faiz dərəcəsi nədir?
- ✓ İnflyasiya tempi çıxılmaqla nominal faiz dərəcəsi
 - Mərkəzi bankın yenidən maliyyələşdirmə dərəcəsi
 - Nominal faiz dərəcəsi məbləği ilə inflyasiya tempi
 - LİBOR dərəcəsinin səviyyəsi
- 251.** İnflyasiya zamanı ssuda faizi:
- Dəyişməz qalır
 - Aşağı düşür
 - Mərkəzi bankın kreditləri üçün müəyyən etdiyi dərəcədən yuxarı keçməməlidir
 - ✓ Yüksəlir
- 252.** İnflyasiya şəraitində kreditin rolu özünü onun köməyi ilə ... tənzimləməsində göstərir:
- Ölkənin qızıl ehtiyatının həcmi
 - ✓ Əhalinin tədiyə qabiliyyətli tələbi
 - Əhalinin tədiyə qabiliyyətli tələbi
 - Təsərrüfat subyektlərinin borc vəsaitlərinə olan tələbatının
- 253.** Qiymətdən çox düşmüş pul vahidinin ləğv edilməsi və yeni pul vahidinin tətbiqi prosesi necə adlanır:
- devalvasiya
 - denominasiya
 - restavrsiya
 - ✓ nullifikasiya
- 254.** İnflyasiy anın bu növü ölkədə iqtisadi fəallığın stimulyatoru kimi baxıla bilər:
- ✓ mülayim inflyasiya
 - çaparaq inflyasiya
 - gizli inflyasiya
 - hiperinflyasiya
- 255.** Deflyasiya siyasəti ...:

- ixracat və idxalat üzərində dövlət tərəfindən məhdudiyyətlər qoyulmasıdır
 - ✓ istehsalın və qiymətlərin aşağı düşməsidir
 - ödəniş qabiliyyətli tələbin yüksəldilməsidir
 - qiymətlər və əmək haqqı üzərində nəzarətdir
256. inflyasiyasız iqtisadiyyat dövryyəsi üçün xarakterikdir
- Kağız pullar
 - Kağız və kredit pullar
 - Kredit pullar
 - ✓ Real pullar
257. pul dövryyəsinin kanallarında tədovildə ilişib qalır və kanalları doldurmaqla ucuzlaşır.
- Kredit pullar
 - Real pullar
 - Nağdsız pullar
 - ✓ Kağız pullar
258. qiymət indeksi aşağıdakıları əks etdirən göstəricidir.
- ✓ Müəyyən ərazi və ya müddət üzrə orta qiymət səviyyəsinin nisbi dəyişməsinə
 - Məcmu ictimai məhsulun illik artım tempi
 - İl ərzində milli valyutanın devalvasiya faizini
 - Müəyyən ərazi və ya müddət üzrə orta qiymət səviyyəsinin tamamilə dəyişməsinə
259. inflyasiya zamanı kapital
- Mənsubiyyətindən asılı omlayaraq sabit fəaliyyət göstərir.
 - yüksək texnologiya sahəsinə yönəlir
 - tədavül sahəsindən istehsal sahəsinə keçir
 - ✓ İstehsal sahəsindən tədavül sahəsinə keçir
260. inflyasiyanın qeyri-pul amilləri müəyyən edilir:
- Dövlət büdcə kəsiri, dövlət borcunun artması, istehsalın artıq kreditləşməsilə
 - ✓ iqtisadiyyatın balanslaşdırılmamış strukturu, siyasi inhisar, cəmiyyətdə siyasi qeyri-stabilliklə.
 - yalnız iqtisadiyyatın dollarlaşması ilə
 - Yalnız iqtisadiyyatın balanslaşdırılmamış strukturu ilə
261. çaparaq və hiperinflyasiya xarakterikdir:
- iqtisadiyyatında dövlət sektorunun yüksək payı olan ölkələr üçün
 - inkişaf etmiş ölkələr üçün
 - bütün ölkələr üçün
 - ✓ inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr üçün
262. proqnozlaşdırılma baxımından inflyasiya:
- ✓ gözlənilən, gözlənilməyən
 - balanslaşdırılmış və qeyri-balanslaşdırılmış
 - mötədil, çaparaq, hiperinflyasiya
 - məhdud və dünya inflyasiyası
263. Borcalanın məqsədli tələbatından asılı olaraq kreditin formalırını (cütlyünü) göstərin
- ✓ İstehsal və istehlak
 - Gizli və aşkar
 - Müddətli və müddətsiz
 - Təminatlı və təminatlısız

264. Kapitalın hansı forması həmişə pul formasında olur:

- ✓ borc kapitalı
- maliyyə kapitalı
- sənaye kapitalı
- ticarət kapitalı

265. Borc kapitalının mənbəyidir:

- ✓ borcalanın izafi dəyəri
- xarici investisiyalar
- əhalinin gəlirləri
- büdcə gəlirləri

266. Borc faizinin ödənilmə mənbələrini göstərin:

- ✓ balans mənfəəti
- kreditləşdirilən tədbirin istehsalata tətbiqindən əldə edilən mənfəət
- xalis mənfəət
- istehsal xərcləri (maya dəyəri)

267. Borc faizinin miqdarca ifadəsidir:

- faiz məbləği
- faiz səviyyəsi
- ✓ faiz dərəcəsi
- faiz payı

268. Borcalanı kreditordan fərqləndirən nədir:

- hüquqi müstəqillik
- kontragentə qarşı vicdanlı münasibət
- borc kapitalının istehlak məqsədlərinə istifadəsinin mümkünlüyü
- ✓ əlavə resurslara ehtiyacın olması

269. Borc kapitalının mənbəyi olaraq çıxış edir:

- müvəqqəti artıq miqdarda olan vəsait
- müvəqqəti olaraq lazım olmayan vəsait
- müvəqqəti bol vəsait
- ✓ müvəqqəti azad pul vəsaitləri

270. Borc faizinin sərhədləri nə ilə müəyyən olunur:

- ✓ borcalanın kredit qabiliyyəti ilə
- bankların vergiyə cəlb olunma səviyyəsi ilə
- kredit resurslarına olan tələb və təkliflə
- təkrarmaliyyələşdirmə dərəcələri ilə

271. Borc (ssuda) faizi ödənildikdə ona olan mülkiyyət:

- Kreditordan borcalana keçir
- Müvəqqəti olaraq borcalandan kreditora keçir
- Meydana çıxmır və verilmir
- ✓ Borcalandan kreditora keçir

272. Borc kapitalı aşağıdakı formada olur:

- əmtəə

- ✓ daim pul formasında olur
 - pul və əmtəə
 - istehsal, pul və əmtəə
273. Borc kapitalının hərəkət forması kimi çıxış edir:
- tərpənməz əmlak
 - büdcə fondları
 - kommersiya bankı
 - ✓ kredit
274. Ssuda (borc) faizi müvəqqəti istifadəyə verilən dəyərin dir?
- ✓ Qiyməti
 - Aksept
 - Paritet
 - Diskont
275. ... Ssudalar üzrə ödənişlər məhsulun maya dəyərinə daxil edilir:
- vaxtı keçmiş
 - ✓ qısa müddətli
 - ödəniş vaxtı uzadılmış
 - uzun müddətli
276. Dövriyyə vəsaitlərinin müvəqqəti çatışmazlığına ... ssudalar verilir:
- Müddətsiz
 - Uzunmüddətli
 - Bankla müəssisənin blank krediti üzrə razılaşması ilə
 - ✓ Qısamüddətli
277. Təxirəsalınmaz ehtiyaclara verilən istehlak kreditində ssuda borclu tərəfindən istifadə oluna bilər
- Yalnız mənzil alınmasına və köməkçi ev təsərrüfatının yaradılmasına
 - İstehlak məqsədlərinə
 - bağ evlərinin tikilməsinə və yaşayış evlərinin təmirinə
 - ✓ İstənilən məqsədlərə
278. Borc kapitalının sahibi kapitalı borcalana verdikdə:
- ✓ borc kapitalına mülkiyyət hüququnu itirmir
 - mülkiyyət hüququnu borcalanla bölüşdürür
 - mülkiyyət hüquqlarını azaldır
 - bu kapitala olan mülkiyyət hüququnu itirir
279. Borc kapitalı ...:
- qısa müddətə verilən pul kapitalıdır
 - əvəzsiz verilən vəsaitdir
 - kredit əməliyyatlarının məcmusudur
 - ✓ sahibinə faiz formasında gəlir gətirən pul kapitalıdır
280. Coğrafi cəhətdən bir-birindən aralı olan kreditor və borcalan arasında dəyərin yenidən bölünməsi üçün xarakterik cəhət ... bölgüdür:
- Ümumilik, mücərrədlik, idarə edilməzlik, konkretlik, obyektivlik
 - ✓ Zərurilik, əhəmiyyətlilik, obyektivlik, konkretlik
 - Kortəbiilik, zərurilik, əhəmiyyətlilik, obyektivçilik, ümumilik
 - Subyektivçilik, direktivlik, planlılıq, konkretlik

281.	Bir təsərrüfat sahəsini təmsil edən kreditorun başqa sahənin borcalanına kredit verməsi dəyərin necə yenidən bölüşdürülməsini göstərir? • Ərazilərarası • Büdcə üsulu • Sahə daxili ✓ Sahələr arası
282.	Müvəqqəti sərbəst azad pul vəsaitlərinin olması və pul vəsaitlərinə tələb... münasibətləri vasitəsilə həll edilir: ✓ Kredit • Pul • Maliyyə • Kooperativ
283.	Yalnız kredit üçün xarakterik olan nədir: • münasibətlərin əvəzsiz olması • münasibətlərin könüllülüyü ✓ istifadəyə görə ödəniş • risqlilik
284.	İnflyasiya ələhinə siyasətə hansı tədbirlər kompleksi daxildir? • istehsalın staqnasiyanın ləğv edilməsi məqsədi ilə dövriyyədə olan pul kütləsinin artırılması • tüğyan edən inflyasiyanın tədricən hiper inflyasiyaya çevrilməsi ✓ inflyasiya ilə mübarizə aparmaq üçün iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi • idxalın stimullaşdırılması
285.	Manatın revolvasiyası kimə əlverişlidir: • ixrac edənlərə, çünki onlar xarici valyuta ilə xaricdən mal aldıqda daha az manat ekvivalentindən istifadə edirlər • ixrac edənlərə, çünki onlar valyuta ilə əldə olunan satışdan daha böyük manat ekvivalenti əldə edirlər ✓ idxal edənlərə, çünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda daha az manat ekvivalenti xərclənir • idxal edənlərə, çünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda onlar daha çox manat ekvivalenti istifadə edirlər
286.	Pul tədavülü və valyutanın sabitləşdirilməsinin əsas metodları hansıdır: • revolvasiya, devolvasiya, staqnasiya, kontribusiya • inflyasiya, defilyasiya, staqnasiya, qəlirlər siyasəti ✓ nulifikasiya, devalvasiya, revolvasiya, denominasiya • nulifikasiya, standartlaşdırma, unifikasiya, denominasiya
287.	Avropa valyuta sistemi əvvəlcədən nəyin əsasında yarandı? • qızıl pul standartı ilə • SDR standartı ilə ✓ EKÜ standartı ilə • qızıl külçə standartı ilə
288.	Mövcud olan qiymət miqyasının azaldılması nə zaman baş verir? • revolvasiya • defilyasiya ✓ denominasiya • nulifikasiya
289.	Pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin azaldılması ilə əlaqədar pul tədavülünün sabitləşdirilməsi metodu necə adlanır? • denominasiya

- denominasiya
- ✓ devolivasiya
- deflyasiya

290. İnflyasiya ələhinə siyasət metodu kimi gəlirlər siyasəti nəyi müəyyən edir?

- ölkədə qiymət və əmək haqqının səviyyəsinin nizamlaşdırılmasından dövlətin inkişafı
- pul-kredit və vergi mexanizmi vasitəsi ilə pula tələbatın məhdutlaşdırılması
- ✓ qiymət və əmək haqqının tam dondurulması və ya onların son artım həddinin müəyyənləşdirilməsi yolu ilə onların üzərinə paralel nəzarət

291. Qiymətdən düşmüş pul vahidinin ləğv edilməsi və yeni valyutaların tətbiqi ilə əlaqədar pul tədaviyünün stabilləşdirilməsi necə adlanır?

- devolivasiya
- denominasiya
- ✓ nulifikasiya
- revolivasiya

292. Kreditin mahiyyətinin daha doğru ifadəsini göstərin:

- kredit iqtisadiyyatda pul vəsaitlərinin qaytarılmaqla yenidən bölüşdürülmə formasıdır
- kredit borc kapitalının hərəkəti formasıdır
- ✓ kredit borc pul vəsaitlərinin qaytarılmaq, müddətlilik ödənişlik şərtləri ilə istifadəsi barəsində kreditorla bəzəclü arasındakı iqtisadi münasibətdir
- kredit iqtisadi kateqoriyadır, müvəqqəti azad pul vəsaitlərinin səfərbərliyə alınmaqla bazar subyektləri arasında yenidən bölüşdürmə formasıdır

293. Kredit vasitəsilə nə bölüşdürülür:

- istehsal və tədaviy sferasında olan dəyər
- ancaq əmtəələr və pul vəsaitləri
- ✓ müvəqqəti azad olan dəyər
- inkişafın əvvəlki dövrlərində yaradılmış qiymətlilər

294. Təklif edilən ifadələrdən kreditin funksiyasını ayırın:

- müvəqqəti azad vəsaitlərin səfərbərliyə alınması
- optimallaşdırma
- ✓ kapitalın təmərküzləşməsi və mərkəzləşdirilməsinin sürətləndirilməsi
- təkrar istehsal

295. Müvəqqəti istifadə üçün qaytarılma, müddətlilik və ödənişli olmaqla verilən pul kapitalı ... adlanır:

- maliyyə
- bank
- ✓ borc
- kommersiya

296. əmtəə krediti – bu ...

- əmtəələrin girovu altında hər hansı bir kreditdir
- əmtəələrin alınmasına verilən hər bir kreditdir
- ✓ borc verilən dəyərin əmtəə formasında çıxış etməsindən irəli gələn kreditdir
- uzunmüddətdə istifadə oluna bilən əmtəələr alınmasına verilən kreditdir

297. Kreditin strukturunun tərkib elementləridir:

- kredit münasibətlərinin subyektləri
- borc faizi
- ✓ bütün göstərilənlər

- borc verilən dəyər

298. Kreditin funksiyalarını göstərin:

- kapitala qənaət
- vaxta qənaət
- ✓ tədavül xərclərinə qənaət
- xərclərdə qənaət

299. İqtisadiyyatın bazar modelində malların alınması imkanının müəyyənləşdirilməsində başlıca əhəmiyyət kəsb edirlər:

- Kartoçka və mal talonları.
- Barter sövdələşmələri:
- ✓ Pul.
- Mal buraxılışının müəyyən olunan normaları.

300. Kreditin hansı formasında kredit əmtəə (pul) formasında verilir, amma pul (yaxud əmtəə) şəklində qaytarılır:

- Əmtəə
- Pul
- ✓ Qarışıq
- Əmtəə-pul

301. Müasir iqtisadiyyatda kreditin üstün forması hansıdır

- Qarışıq
- Əmtəə
- Əmtəə-pul
- ✓ Pul

302. Kreditin aşağıdakı formalarından hansında kredit əmtəə formasında verilir və əmtəə formasında qaytarılır:

- ✓ Əmtəə
- Əmtəə-pul
- Pul
- Qarışıq

303. Kreditin formaları aşağıdakılardan asılı olaraq təsnifləşdirilir

- Kreditor və borcalan, kreditin sahə yönümü və təminatı
- Sahə istiqaməti, kreditləşmə obyektləri, kreditin təminatlılığı
- Kreditin müddətliliyi, elə cə də ssudanın xidmət etdiyi təkrar istehsal mərhələsi
- ✓ Borc verilən dəyər, kreditor və borcalan, borcalanın məqsədli tələbatı

304. Kreditin hansı formasında kredit əvvəlcədən danışılmış məqsədə verilməsi başa düşülür?

- birbaşa
- ✓ Aşkar
- Gizli
- Dolayısı

305. ...kreditinin köməyi ilə kapitalın iqtisadiyyat sahələri arasında axını baş verir

- ✓ Bank
- İpoteka
- Mülki
- İstehlak

306.kreditinin başlıca təyinatı əhalinin istehlak tələbinin ödənilməsidir

- Lizinq
- bank
- Kommersiya
- ✓ İstehlak

307. Bank ssudaları nə ilə təmin olunur?

- ✓ Yalnız kredit müqaviləsi ilə
- Hər şeylə
- Kreditin ödənilməsi riskinin sığortalanması ilə
- Zəmanət və himayədarlıqla

308. ... kreditlər adətən kreditorlar tərəfindən borcalana qarşı kifayət qədər etibar olduğu halda verilir:

- Gizli
- ✓ Blank
- baha
- Onkol

309. Kreditin funksiyasını qeyd edin:

- ✓ yenidən bölüşdürmə
- sosial
- risqli
- bərabərləşdirici

310. Qaytarılmaq, müddətlilik və ödəncilik kreditin rolunun yüksəldilməsinə imkan verir:

- ✓ Resursların qənaətcil istifadəsində
- İnflyasiya proseslərinin tənzimlənməsində
- Pul dövriyyəsinin fəaliyyətinin təmin edilməsində
- İstehsalın genişləndirilməsində

311. Ssuda (borc) faizinin mövcud olmasının zəruri bazası:

- ✓ Kredit münasibətləri
- Pul münasibətləri
- Maliyyə münasibətləri
- Sığorta münasibətləri

312. Borc faizi kimdən kimə gedir?

- ✓ Borcalandan kreditora
- Kreditordan borcalana
- Borcalandan krediti qarantıya edənə
- Qarantıya edəndən zəmanətçiye

313. Borc faizlərinin hesablanması və alınması qaydası müəyyən edilir:

- ✓ Kredit əqdi tərəflərinin razılaşması ilə
- Mərkəzləşdirilmiş qaydalarda
- Kredit əqdinin başa çatmasında
- Bazardakı şəraitlə kortəbii olaraq

314. Borc faizinin ödənilməsi ... fərqləndirici xüsusiyyətidir:

- ✓ Kreditin
- Pulun
- Sığortanın
- Maliyyənin

315. Məhsulun maya dəyərinəssudalar üzrə ödənişlər daxil edilir:

- ✓ Qısamüddətli
- Müddəti uzadılan
- Vaxtı keçən ssudalar
- Uzunmüddətli

316. əsas fondların ALİNMAYI üçün kreditin tətbiqi kreditin ... rolunu göstərir:

- Təsərrüfat subyektlərinin büdcə maliyyələşdirilməsindəki
- Tədavüldəki pul kütləsinin tənzimlənməsindəki
- ✓ İstehsalın genişləndirilməsindəki
- İnflyasiya proseslərinin tənzimlənməsindəki

317. Bazar iqtisadiyyatına keçilməklə kreditin sərhədləri

- Mərkəzi bank tərəfindən müəyyən olunur və tənzimlənilir
- Məhdudlaşır
- Dəyişməz qalır
- ✓ Genişlənir

318. Borc vəsaiti hesabına artıq ehtiyatların yaradılması ... kreditin verilməsi deməkdir

- Plan üzrə
- Bərabər
- az
- ✓ izafi

319. Kreditin rolu xarakterizə olunur:

- Bankların resurslarının olması və əhalinin ödəniş qabiliyyəti ilə.
- Onun maliyyə və sığorta münasibətləri ilə qarşılıqlı əlaqəsi səviyyəsi ilə
- Borcalanların ucuz kreditlər alınmasında maraqları ilə
- ✓ Onun tətbiqi nəticələri və onlara nail olmaq metodları ilə

320. Kreditin ... sərhəddi tələb edir ki, borc vəsaitlərinə olan tələbatın zəruri həcmi müəyyən edilsin

- İstehsal
- İstehlak
- Keyfiyyət
- ✓ Kəmiyyət

321. Bazar iqtisadiyyatına keçilməklə kredit münasibətlərinin sferası:

- Dəyişməz qalır
- Məhdudlaşır
- Maliyyə münasibətlərinə çevrilir
- ✓ Genişlənir

322. əhalinin pul yığımları ölkədə hansı münasibətlərin inkişafının nəticəsidir:

- İcarə
- Faktoring
- Forfeyting
- ✓ Kredit

323. Beynəlxalq ödəniş vasitəsinə hansı valyuta aiddir

- Yalnız maddi istehsal sferasında

- Yalnız fərdi sahibkarlıq sferasında
- ✓ Maddi istehsal sferası və fərdi şəxslərdə
- Yalnız ayrı-ayrı şəxslərdə

324. Kredit münasibətlərinin struktur elementləri hansılardır?

- Borc verilən dəyər və kreditin məqsədi
- Kreditor və borcalan
- ✓ Kreditor, borcalan və borc verilən
- Kreditor, borcalan və kreditin məqsədi

325. Kredit iqtisadi kateqoriya olaraq özünün mahiyyətini göstərir:

- Ödənişə möhlət verilməsində təminatın olmasında
- Möhlət bitdikcə ödənilmədə
- ✓ Ödənişdə möhlət faktının olmasında
- Ödənişə möhlətdə etibarın olmasında

326. Kredit münasibətlərində borc verilən dəyərə olan mülkiyyət:

- Ssuda faizi çıxılmaqla borcalandan kreditora keçir
- Borcalandan müvəqqəti olaraq kreditora keçir
- ✓ Kreditordan borcalana müvəqqəti keçir
- Kreditordan borcalana keçir

327. Kreditin funksiyaları xarakterə malikdir:

- Süni verilən
- Subyektiv
- ✓ Obyektiv
- Direktiv

328. Praktiki olaraq hər bir anda kredit öz mahiyyətini ... açıqlayır:

- Öz funksiyalarını yerinə yetirmədən
- Bütün funksiyaları ilə
- ✓ Bir və ya bir neçə funksiyası ilə
- Yalnız bir funksiyası ilə

329. Müəssisələr sahə banklarından kredit alarkən dəyərin hansı yenidən bölgüsü baş verir:

- Büdcə
- Sahə daxili
- ✓ Ərazilər arası
- Sahələr arası

330. Kreditləşdirmə mexanizminin ilkin elementləri nədir?

- Əlamətləri
- Funksiyaları
- ✓ Prinsipləri
- Kreditin qanunları

331. Kreditin qanunları hansı münasibətlərə xas olan qanunlardır:

- İstənilən pul
- İstənilən maliyyə
- ✓ Ancaq kredit
- Kredit və sığorta

332. Kreditin ... təmin xarici aləmlə qarşılıqlı münasibəti kimi çıxış edir

- Prinsipləri
- Qanunları
- ✓ Funksiyaları
- Rolu

333. Kreditin prinsipləri kreditin ... irəli gəlir:

- Rolundan
- Funksiyalarından
- ✓ Qanunlarından
- Sərhədlərindən

334. Qaytarılmaq kreditin ... ?

- Roludur
- Prinsipidi
- ✓ Mahiyyət xüsusiyyətidir
- Funksiyasıdır

335. Kreditin resurs mənbələri kimi çıxış edir:

- Yalnız xüsusi vəsaitlər
- Yalnız cəlb edilən
- ✓ Xüsusi və cəlb edilən
- Xüsusi, cəlb edilən və borc verilən

336. Kreditin ümumi xüsusiyyəti və əsası nədir?

- Təminatlılıq
- Ödəncilik
- ✓ Qaytarılmaqlıq
- Məqsədli təyinat

337. Kreditdə aşağıdakılar daimi sabit olaraq qalır:

- Sərhədlər
- Məhdudluq
- ✓ Təminatlılıq
- Funksiyalar

338. Kredit - kredit sövdələşməsi iştirakçılarının aşağıdakı tələbini ödəyir

- Daimi
- Təsadüfi
- ✓ Müvəqqəti
- Kortəbii

339. Kredit münasibətlərində dəyər, pul münasibətlərindən fərqli olaraq:

- Qarşılıqlı hərəkət edir
- Ümumiyyətlə hərəkət etmir
- ✓ Dövrüyyəsi yoxdur
- Yalnız əmtəə formasında hərəkət edir

340. Kredit aşağıdakı halda reallığa çevrilir:

- Kreditorda müvəqqəti vəsait əmələ gəldikdə
- Borcalanın əlavə pul vəsaitinə ehtiyacı əmələ gəldikdə

- ✓ Kredit münasibətləri iştirakçılarının - kreditor və borcalanın maraqları uyğun gəldikdə
- Dövlət iqtisadiyyatın inkişafında maraqlı olduqda

341. Kreditin iqtisadi əsası kimi çıxış edir:

- Pulun dəyəri və istehlak dəyəri
- Maliyyə münasibətləri
- ✓ kapital dövriyyəsi və dövrəni
- Pul münasibətləri

342. İqtisadiyyatın planlı modelindəkreditə əsas rol oynamışdır:

- ✓ Bank
- Kommersiya
- İpoteka
- Lizing

343. Dünya pulu funksiyası hansı qarşılıqlı münasibətdə təzahür olunur:

- Yalnız müxtəlif ölkələrin kommersiya bankları arasındakı
- Ölkə daxilindəki fiziki və hüquqi şəxslər arasındakı
- Yalnız valyuta maliyyə təşkilatları və ölkələrin hökumətləri arasındakı
- ✓ Ölkələr arası və ya müxtəlif ölkələrdəki fiziki və hüquqi şəxslər arasındakı

344. Banklar tərəfindən beynəlxalq bank krediti verilir:

- Yalnız idxalçılara
- Yalnız ixrac edənlərə
- ✓ İxrac və idxal edənlərə
- Yalnız alıcı dövlətin hökumətinə

345. ...kreditlər hökumətlər arası razılaşmaya əsaslanır:

- Dövlət
- Beynəlxalq
- ✓ Dövlətlərarası
- Kommersiya

346. Kreditin kapital kimi hərəkətini fərqləndirən nədir?

- ✓ Ödəncilik
- Təminatlıq
- Məqsədli istifadə
- Qaytarılmaq

347. Kreditin funksiyaları elə bir kateqoriyadırki, o, ...

- Yalnız ərazicə dəyişir
- ✓ Dəyişəndir
- Dəyişməzdir
- Statikdir

348. Kreditin yenidən bölüşdürmə funksiyası vasitəsilə yenidən bölüşdürülür:

- Yalnız pul vəsaitləri və valyuta dəyərliləri
- Yalnız əmtəə-material dəyərliləri
- Yalnız pul vəsaitləri
- ✓ Ölkənin bütün maddi sərvətləri

349. Kreditin yenidən bölüşdürmə funksiyası hansı dəyərin yenidən bölüşdürülməsidir:

- ✓ Müvəqqəti azad olan
- Yaradılmaqda olan
- İstehsal prosesində olan
- İstehsal prosesində yaradılan